

KİVDF
www.kivdf.gov.az

Layihənin istiqaməti:
“İctimai və dövlət maraqlarının müdafiəsi”

Yurdumuzun hər qarşı mənə doğma və əzizdir. Azərbaycan, sözün əsil mənasında, gözəlliklər və özüllükler məskənidir. Onun vəfi və əsrarəngiz hüsni ilə bağlı unudulmaz söz ustadlarımız bir-birindən dəyərli poetik nümunələr yaradıblar. Təbii ki, bu şeirlərin ovqatında tərənnüm də var, təsvir də, həsrət də, sadəcə təqdim də, hətta mübarizlik də, döyük ruhu da... Hər bir şeir öz müllifinin daxili dünyasının eks-sə dasıdır. Ele misralar da yaradılıb ki, sanki vətənimizin şəkildir:



Azərbaycan şahindir;
Dimdiyi gəy sularda,
Qanadları göylərdə...

Xəritəye nəzər salsaq, xalq şairi Rəsul Rzanın nə qədər haqlı olduğu dərhəl bilinər.

TANIMADIĞIN BİR QAPINI DÖYSƏN, YAŞLISI SƏNƏ "BALAM", ÇOCUĞU İSƏ "NƏNƏM" DEYƏCƏK

Nə isə... Mətbədən uzaq düşdüm. Hərdən özüm de duyənlərimi sözün rənginə bələmkələ hisslerimi vətəminin cəlalarına yönəldirəm: Zəngəzurum - dərdli qəlbim, Qarabağım - şah damam, dağlar gözəlli Şuşa ruhumun ünvanı, Mıllı-Muğanım geniş ürəyim, Cənubum - Lənkəranım göz nurum, Şimalım - əhl dostlarım, Şirvanım - şir biləklim, Bakım-taleym, sədətəm, sevincim, əbədi ünvanım... Və nehayet Naxçıvanım - Ana yurdun havasını ala bildiyim cennət məkan! Müqəddəs və doğma diyar! Bu yerlərdə tekçə dağlara, pırılara, müqəddəs ünvanlara deyil, hər qaya, daşa salavat çevirməsem, ürəyim rahatlıq tapmaz. Üç tərefdən düşmənle üz-üzə dayanmasına baxmayaraq, bu diyar qurban yaradan insanların ilhamlı əməyi nəticəsində gündən-güne gözəllesir. Şair Əliyar Yusiflinin misraları ilə bu qədim yurdun xəritəsi çox poetik naxışlarıb:

Baxın, xəritəde bu qədim diyar,
Kiçik bir nöqtəyə qeyd edilibi.
Bu yerin qolunda aslan gücü var,
Burdan cahangırər peşman gedibdi.

Naxçıvanda tanımadığın bir qapını döysən, yaşlısı sənə "balam", çocuğu isə "nənəm" deyərək ele qarşılıyacaq ki, ele bil yüz illərdir sən bu ailənin içindəsen. Sənə ele qonaqpərvərlik göstərib, əzizləyecəklər ki... Bu sözləri ele belə de-mədim, başıma gələnlərin diktişidir. Hər dəfə Naxçıvana yolum düşəndə mütləq ziyyərat edəcəyim məkanlar var. Bax, həmin vaxtlarda bir qapını sehv döymüşdüm. Amma ele məhəbbət və ülfət gördüm ki, hələ də unuda bilmirəm. Hüseyin Cavidin ev muzeyi ilə qonşu olan Zeyneb ananın təsədüfi qonağı oldum. Onun mehr məni eله kövrəltidi ki, sanki uzun həsrətdən sonra anamlı görüşmüştüm. Bizde - Bakıda qapını yanlış döyen olsa, yeqin ki, "sehv gəlibsiniz" deyərək (bu da təbiid-F.X.), qapını örterik. Naxçıvanda isə əksinə, bizi ele məhəbbətə qarşılıqlar ki, han-dan-hana anladıq, ünvanı dəyişik saldıqımızı. Bu qəfil qonaqlığı ve xoş münasibəti orada kimə söylədiğə "başqa cür necə olmalıdır ki, bura

Bu, "Şərqiñ gözəli" dir

O yerlərdə hər qayaya, daşa salavat çevirməsəm, ürəyim rahatlıq tapmaz

Naxçıvandır..." dedilər. Xalq şairi Süleyman Rüstəmin məşhur bir şeirlərin misralarını xatırladı: "Bizdən inciməmiş bir əziz qonaq..."

"ŞƏRQİN GÖZƏLİ"

Əbəs yer yurdumuzun qədim və ulu diyan Naxçıvanı "Şərqiñ gözəli" adlandırmırlar. Müğənnilər də böyük həvəsə, şövqə oxuyurlar: "O, Naxçıvandır, Nəqş-i-cahandır". Qeyri-adi gözəlliyə, təbiətə, zəngin tarixə, çox əslilik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikası Türkiye ilə 11 kilometr məsafə istisna olmaqla, şimal və şərqdən indiki Ermənistən (şəhəd xəttinin uzunluğu 246 kilometr), qərb və cənubdan İran İslam Respublikası (204 kilometr) ilə həmsərhəddir. Türkiye və İranla sərhəd Araz çayı, Ermənistənla isə əsasən Zəngəzur və Dərəleyəz silsilələri təşkil edir. Qədim memarlıq abidələri ilə dünyada məşhur olan Naxçıvan yegana məkanıdır ki, XII əsrə analıqın, qadınlığın şərəfinə abidə ucaldır. Möminəxatun türbəsi adlanan bu məşhur məqbərə, bir növ, Naxçıvanın rəmzi sayılır. Qarabağlar türbəsi, Dərtürbə, Buxxana (XIV əsr), Əlincə xanagahı, imam-

də bu qədim diyar elə gözəlləşib ki... Hər dəfə Naxçıvandıñ heyvət və sevinc hissələrilə qayıdır. Şəhərdə çoxlu yeni binalar tikilib. Maraqlı və diqqətçəkən cəhət budur ki, qədimliklə müsəsirlik məharetə qovuşub. Əgər bir tərefdə qədim tikili, abidələr şəhəri gözəlləşdirir, lap yaxınlıqdakı diaqnostika, ticaret, üzgüçülük mərkəzləri de füsnəkarlığı bira beş artırır. Naxçıvan yaşlılıqlar, parklar, bağlar, seyreqnəhalar, şəlalələr ünvanına əvvəlib. Qədim Naxçıvanla müasir Naxçıvan ata-bala kimi bir-birinin elindən mehriban-casına tutaraq, daha da işqli geleceyə doğru inamla addımlayırlar. Naxçıvanın məmərləri çalışılar ki, yaradılan her bir abidə, tikilən her bir bina köhne gözəlliyi tamamlasın, şəhəre yeni rövəq və cəzibe getirsin. Naxçıvanda əkilen ağacların, gül-cicək kollarının sayı bilinmir. Yaxşı cəhət de budur ki, Naxçıvanda qərib ağac yoxdur. Yerli təbiətə və torpaq uyğun ağaclar əkilib-becərilir. Ona görə de Naxçıvanın bağbanının eməyi həder getmir. Hər tərefdə səliqə-sahman, təmizlik hökm sürür. Şəhəri başdan-ayağa gəzdik. Söyüñ əsil mənasında super temizlik! Həqiqətən de, gözəlliyin ilkin şərti temizliklə bağlıdır. Bütün menalarda bedərdir. Naxçıvan bu gün müqəddəs bir Şərqiñ şəhəridir! Naxçıvan bu gün müasir Avropa şəhəridir!

ƏSHABI-KƏHF - MƏKKƏM, MƏDİNƏM MƏNİM

Ağlim kəsəndən, həmişə anamın dilindən bu sözleri eşidirdim: "Ya Həzrət Abbas, ya Əshabi-Kəhf..." Bu çağırışın andın ahəngindəki dualar illərdər mənimləm yol gelir. Heç unuda bilmirəm ki, son nəfəsində də mənə tapşırı ki, Əshabi-Kəhf mütləq ziyyəret edim. Hətta yastığının altındakı pula da işarə etdi ki, qurban demişdim, mənim adımdan alıb kəsdirərsən. Nəziri böyük oğlum Elnurla bağlı idi. Anamın vəsiyyətinə əmel etsəm də, hər dəfə Naxçıvana gedəndə mütləq bu müqəddəs məkanın ziyyərtçisi oluram. Mənə elə gelir ki, anamın ruhu da ordadır... Özümüz



zade kompleksi, Gilan türbəsi, Şərqi hamamı (XVIII əsr), Qazançı körpüsü, Xan evi, Yusif Küseyr oğlu türbəsi, müxtəlif məscidlər milli məmərləlik abidələri kimi qorunmaqdadır. "Nuhun türbəsi" isə bu yerlərin ulu tarixindən bir əks-sədadır. Bəşəriyyətin qədim yaşayış məskənlərindən sayılan Naxçıvanı Nuh peyğəmbərin gəmisiñin yendiñ yer kimi səciyyələndirirler. Bu, tarixdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış "Cavidlər" məqberəsi qədim ənənənin ən gözəl davamı kimi dəyerləndirilir. Muxtar Respublikanın hər bir rayonunda muzey var. Naxçıvanda isə bunların sayı daha çoxdur. Şəhərdəki Mirzə Celilin, Bəhrəz Kəngərlinin, Hüseyin Cavidin, C. Naxçıvanskinin, Ordubadın Məmməd Səid Ordubadının, Yusif Məmmədəliyevin, Kəngərlidə Məmməd Şəhərtəkinin, Şahbuzun Nurs kəndində Məmməd Arazin ev muzeyləri daim qonaq-qaralıdır. Naxçıvanda Xan evinin yaxınlığında "Açıq səma altında muzey" in isə analoqu yoxdur. Daş dövrünün bütün mösiət avadanlıqları, heykel və heyvan fiqurları burada toplanıb. Hər bir eksponatın 1000-1500, bəzilərinin də 2000 yaşı var. Əsrləndə blokada şəraitində yaşayış, böyük Azərbaycanla ancaq hava vasitəsilə (son illər İran ərazisindən keçmək də-F.X.) eləqə yaranan Naxçıvanın gecələri işıqlı, gündüzleri fərəhgetiricidir. Naxçıvanlılar sözün əsl mənasında, fedakar və qırurıldurlar. Bax, bu səbəbdən də doğma diyari nəinki qoruyub saxlaya bilərlər, həm də onun gündən-güne dərəqə etməsi nail olublar.

NAXÇIVANDA QƏRİB AĞAC YOXDUR

Bu gün Naxçıvan istənilən Avropa şəhərinə meydan oxumaq qüdrətine malik olub. Son 20 il



ele çərəsiz hiss edirəm ki... Bu yerlər Allahın varlığını, hökmünü, qüdrətini, böyükliyünü, ucağılığını təsdiq edən dağ möhürüdür. Bu ziyyətgah Quranı-Şerifi düşməş adının paklığı, müqəddəsliyi hifz etmək möhrününündəndir. Müsəir tipli kölgəliklər yaradılmış, ziyyətçilərin rahatlığını təmin etmək üçün masa və oturacaqlar qoyulmuş, su çəkilməlidir. Maşınların ayrıca dayanacağı, qurban kəsmek üçün xüsusi yer, namaz qılmaq üçün tikilmiş məscidlər buraya gələnləri valeh edir. Ən başlıcası odur ki, bu ziyyətgahda dilənciye, nəzir-niyaz yığına rast gelmirsən. Tarixən Əshabi-Kəhfdə dilənci olmayıb. Ətənlər el arasında Besbarmaq adlanan, əslinde isə Xızır-Zində baba ziyyətgahında olmuşduq. Gördüklerimiz, müşahidələrimiz bizi dəhsətə gətirmişdi. Antisanitarianın baş alıb getdiyi, zibilliklərin tüyən etdiyi bu məkanda fürsəti fövtə verməyənlərin soyğunuluq əməlləri, hər daşın



■ Flora XƏLİLZADƏ,
əməkdar jurnalist

kölgesində, bütün ziyyətgah boyu pilləkənin evləndindən dağın zirvəsinə qədər "nəzir yığınlanması" düzülməsi bizi narahat etmişdi. Hər dəfə Əshabi-Kəhfə ziyyətgəndən sonra bu qənəətə gəlirəm ki, hər bir məkan onun sahibinin necəliyi və adı ilə bağlıdır. Əgər bu dağlar qoynunda, Əshabi-Kəhfəde bu şərait yaradıla bilərsə, Bakı-Siyəzən yolunun üstündə yerləşən Beşbarmaq dağının etrafında abadlıq aparmaq olmazmı? Bize elə gelir ki, Siyəzən rayon rehberliyi öyrənmək və nüümə götürmək üçün bir dəfə yolunu Əshabi-Kəhfə salsa, dediklərimizi anlaysın. On il öncə de bələ bir iradla mətbuatda çıxış etmişdim ki, bəzi ziyyətənlərin etrafındakı xoşagelməz halların qarşısı alınmalıdır. Hələ də nöqsanlar davam edir. Ziyyətgahlarda xarici ölkələrdən gəlmiş insanlar da olur.

İŞİQLARI GUR, OCAQLARI ALOVLU

Ötən əsrin sonlarında yurdumuzun Ermenistana sərhəd bölgələrində olduğu kimi, Naxçıvanda da gərgin vəziyyət yaşandı. Ermeni qurdurlarının torpağımızın bı qıyməti parçasını zəbt etmek niyyəti baş tutmadı. Çünkü naxçıvanlılar inandıqları, arxalandıqları ümummilli liderimiz Heydər Əliyevlə birləşdilər. Mehə ulu öndərin düşünləmiş addımları, müdrik siyaseti bu diarı emrən murdarlığından qorudu. Doğrudur, xəbis qonşularımız olan ermənilər hələ də öz bədkəlişlərindən geri çəkilməyiblər. Pis əməl tərsinə yozulan yuxu kimidir, heç zaman çin olmur. Öz çatılarda boğulsunlar. İndi Naxçıvanın işıqları dəha da gur yanır. Ocaqları alovladı. Övladları həvəsle yaşayıb-yaradılar. Prezident İlham Əliyevin tez-tez Naxçıvan getməsi burada ömrü-gün sürenlərin həyatı əşqini, dözmənünü, qurub-yaratmaq ezməni daha da artırır. Muxtar Respublikanın paytaxtı nəinki Azərbaycanın, dünən in müasir və gözəl şəhərlərdən birinə əvvəlib, onun ayri-ayri rayon və şəhərlərində - Ordubad, Culfa, Sərur, Şahbuz, Sədərək, Babek, nəhayət Kəngərlidən həyat qaynar. Təbəti etibarı ilə son dərəcə maraqlı coğrafi relyef və şəraitə mexsus olan Naxçıvan Muxtar Respublikası təkcə dağlarının ucalığı ilə deyil, təbiətin rəngi ilə belə, fərqlənir. Daşından, qayasından qədimliklə tökülr. Vallah, burada ağacların, güllərin, çiçəklərin rəngi de fərqlidir. Suyu, havası, bali, qaymağı, təndir çörəyi o qədər dadlıdır ki... Metəxi, ayrıca bir mövzudur. Vayxırın, Badamlının su mənbələri dünyada məşhurdur. Bu yurdun insanları mərd, səxavəti, yuxarıda dediyim kimi, olduça qonaqpərvərdilər. Tek birce dəfə Naxçıvanı gəzmək bəs edər ki, qəlbə ehtizaza gətirən gözəllikləri, qeyri-adi mənzərləri, alicanab insanları bu məkani hemişə yadına salsın.

**Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkışafına Dövlət
Dəstəyi Fonduñun maliyyəsi
əsasında hazırlanıb.**